

Mirzə Fətəli Axundzadə ırsinin müəllif nəşrləri**Elmira Qasimova**

Filologiya üzrə fəlsəfə doktoru

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azərbaycan.

E-mail: gasimova_amea@mail.ru

Annotasiya. Hər bir yazıçının əsərlərinin nəşri tarixi üzərində onun "sağlığında" və "ölümündən sonrakı dövr" kimi ilkin bölgün aparmaq olar. Yazıçının sağlığında mətbuatda, yaxud kitab halında etdiyi nəşrlər "müəllif nəşrləri" adlanır. Özünün iştirakı ilə olan bu nəşrlər sonralar mətnşünaslar üçün etibarlı mətn hesab edilir.

M.F.Axundzadə də əsərlərinin bir hissəsini əvvəlcə mətbuatda, sonra isə toplu kimi rus və Azərbaycan dillərində nəşr etdirmişdir. Təqdim olunan məqalədə M.F.Axundzadənin müəllif nəşrlərinə danışılır.

Açar sözlər: M.F.Axundzadə, əsərləri, müəllif nəşrləri

Author's publications of Mirza Fatali Akhundzade's heritage**Elmira Gasimova**

Doctor of Philosophy in Philology

Institute of Literature named after Nizami Ganjavi of ANAS, Azerbaijan.

E-mail: gasimova_amea@mail.ru

Abstract. Above the history of publication of the works of each writer can be made an initial division as "lifetime" and "posthumous period". Publications published in the press or in the form of a book during the life of the writer are called "author's publications". Later, these editions came to be considered a more reliable text for textologists.

M.F.Akhundzadə also published some of his works, first in the Russian-language press, and then in the form of a collection in Russian and Azerbaijani. The presented article is devoted to the author's publications of M.F.Akhundzadə.

Keywords: M.F.Akhundzadə, works, author's publications

Giriş / Introduction

M.F.Axundzadə ırsinin nəşri tarixi üzərində yazıçının "sağlığında" və "ölümündən sonrakı dövr" kimi ilkin bölgün aparmaşması, problemin həllində tekstoloji-nəzəri yanaşma tələbinə uyğundur. M.F.Axundzadə sağlığında oxucu ilə üç yolla ünsiyət yarada bilmışdır: əsərlərini kitabça, yaxud küll halında nəşr etdirmek;

əsərlərini dövri mətbuatda dərc etdirmek; əsərlərini sahnədə tamaşa qoymaq. Yazıçının əsərlərindən bəziləri hələ "Təmsilat" və ya kitabça kimi nəşr olunmadan əvvəl mətbuatda – müxtəlif qəzet və jurnallarda dərc olunmuş, səhnədə tamaşa qoymulmuşdur.

Ösas hissə / Main Part

Mirzə Fətəli Axundzadə (1812-1878) millimənəvi mədəniyyətimizin tarixində misiləti olan nadirlərdəndir. "Dünya ədəbiyyatında bir çox yazıçılar var ki, onlar tarix sahəsinə gəlmələri ilə nəinki yeni ədəbiyyat yaratmışlar, eyni zamanda yeni bir tarix və öz xalqların mənəvi aləmində böyük bir epoxa yaratmışlar... Dahi daramaturq və filosof M.F.Axundov yuxarıda dediyim epoxa yaradan, tarix yaradan yazıçılar sırasına daxildir" [1, s.10].

M.F.Axundzadə bədii yaradıcılığı fars dilində yazdığı "Zəmanadən şikayət" adlı şeirlə başlamış və fəaliyyətinin müxtəlit dövrlərində nazmə müraciət etmişdir. Azərbaycan və fars dilində yazılış bu şeirlər içərisində Zakira, Cəfərqulu xana, Molla Əliyə mənzum məktublar, müasirlərinə yazdığı madhiyyə, tərifname, xıtab, həcv, hekayət, qəsida, fənni və mühəmmədlər var. Dövrü, mühiti, müasirləri, ümumən, həyat və fəaliyyətinin öyrənilməsi baxımından diqqətçəkən bu şeirlər Axundzadənin çıxışxəli zəngin ırsının müstəvisində ona zamanın "qudrətli şairi" kimi şöhrət qazandıra biləcək səviyyədə yox, sadəcə, ovqatın böyük yaradıcılığın rəng çaları qatan təzahürü kimi dəyerlidir.

M.F.Axundzadə yeni ədəbiyyatın əsaslarını komediya janrı üzərində qurmuşdur. Bununla o, təkçə Azərbaycan ədəbiyyatına deyil, ümumşərqi xalqları dramaturgiyasına yeni bir mündəricə, yeni ideya, yeni forma getirmiş, milli dramaturgiyanızın banisi, yaradıcısı kimi əbədiyasharıq şöhrəti qazanmışdır. "Aldanmış kavakib" povesti ilə o, Azərbaycan bədii nəşri, "Kəməlüddövlə məktubları" əsəri ilə isə Azərbaycan ədəbiyyatında mistifikasiyanın ən yaxşı nümunəsini yaratmışdır. "Çünki mənim xalqım hələ fikir azadlığına malik deyildir. Mənim həm-məzəhəblərim elə bir kitabın mənim tərəfimdən yazılıdığını bilsələr, mütləq mənə qarşı şiddətli ədavət bəsləyəcəkdirler" [2, s.232-233] məntiqinə müvafiq yazıçının müəllif olaraq adını gizli saxlamasının, sağ ikən nəşrinə nail ola bilməməsinin əsas səbəbi əsərin "elə bir kitab" olmasıdır.

M.F.Axundzadənin yaradıcılığı bədii əsərləri ilə bərabər, həm də fəlsəfi, tarixi, ədəbi-tənqidî, nəzəri məqalələri və epistolalar ırsı ilə bütövlə-

nir. Bədii təfəkkürdə ədəbi-estetik prinsipləri yenilər ilə evəz edən Axundzadə əsərin məzmun, forma, ifadə gözəlliyyinə, sözün qüdrətinə üstünlük verir, onun ana dilində, sada, anlaşıqlı olmasına vacib bilir və bu qənaətləri onun nəzəri-tənqidî məqalələrində, eləcə də yeni əlifba layihələrinin qəbul edilməsi, "Kəməlüddövlə məktubları"nın nəşri ilə bağlı müasirlərinə, müvafiq qırumlara və səlahiyyəti şəxsərə yazdığı məktublarında özüne yer alır.

M.F.Axundzadə əlifba layihəsini həyata keçirmək və "Kəməlüddövlə məktubları" əsərinin nəşrinə nail olmaq üçün ömrünün böyük bir hissəsini sərf etmiş, bu iki arzusuna qovuşmaq üçün yorulmadan, inadkarcasına çalışmışdır. Təəssüf ki, heç birinin uğurlu nticəsinə müvəffəq ola bilməmişdir. Fikirlərini xalqa çatdırmaq üçün "əlindən gələn hər bir işi görən, amma güclü "davat və qələmdən" başqa heç nəyə catmayan Axundzadənin "meyusluq və naümidliyə hədəf olan kədərli könlünü" sevindirə biləcək bir kimsəyə ehtiyacı olduğu vaxtda "... arzu piyalsına zəher damızdırılmış"dır. "Bu toxum bizim xələflərimizin zəmanəsində göyərəcədir", - [2, s.9] gümanı götürdüyü yükün ağırlığına bir insan ciyinləri dözməyən, həlli bir insan ömrünə sığınmayan böyük M.F.Axundzadə ümidişlərinin kül altında xəsif közənən görüntüsü, sabahına öz-özünü ovunduran inamı, xələflərin dən umacağı idi.

M.F.Axundzadə də müasirləri M.Ş.Vazeh, Q.Zakir və digərləri kimi, sağlığında əsərlərinin tam nəşrinə müvəffəq ola bilməmişdir. Hər dövrdə olduğu kimi, bunun "xalqın hələ fikir azadlığına malik olmadığından" savayı, daha bir çox ictimai, siyasi-ideoloji və maddiyyatla bağlı ciddi səbəbləri olmuşdur. C.Məmmədquluzada xatirələrində yazırıdı: "Yazmaq istəyirdim! Cox istəyirdim yazmaq! Amma bilmirdim niyə yazım, kimdən ötrü yazım. Kimdən ötrü yazım...? Çünkü ümidivar deyildim ki, yazdıqlarımı çap etdirməyə və intisara qoymağa hükmət mənə izn verəcək və gördüm ki, necə ki, qəzet icazəsini almaq mümkün deyil, habelə də əlyazmanı kitab surətində də birdəfəlik çap etməyə sansor idarəsi mane olur". C.Məmmədquluzada bunu "bizim o vaxtin mətbuatının bir

düşməni hakimiyət qanun və qərardadları ola-
ola, o biri düşmənləri də Kişmişov kimi sansor-
lar idi. Bir vaxt Tiflis Sansor Komitəsinin hə-
min iki nəfər sansorları ki, – ikisi də erməni idil-
lər..." [3, s.64-65] şəklində əsaslandırırı.

Mətbəə yaratmaq "çap işini xalqın zəruri iş-
lərindən biri" hesab edən M.F.Axundzadənin
daimi arzularından olmuş və müəllimi Mirza
Şəfi Vazehla birlikdə bu münasibətlə təşbbüs
də göstərmişdir. Mətbəənin təşkil üçün "dövlət
tarafından izn almaq bir böyük bəla" (H.Zərdə-
bi) olduğu dövrədə kitab çapı tarixində mətbəə
açmağının ilk təşəbbüskarı olan Axundzadə öm-
rünün sonuna kimi bu istəkdə olmuş, bəzi arzu-
ları kimi, buna da nail ola bilməmişdir. Təbii ki,
təşəbbüsün reallaşması "dövlətin izni" ilə bəra-
ber, həm də böyük maddiyyatla bağlı idi.

M.F.Axundzadənin irahəcmli dram əsərləri-
nin yazılılmış tarixinə nəzər saldıqla, onun "XIX
əsrin ikinci yarısında kitab mədəniyyəti" [5,
s.XXXVII] dövrü ilə uzaşlığı malum olur. Hər
bir yazıcının əsərlərinin yaranma, tədqiq və
nəşri tarixinin dövrü mərhələlərinin fərqli olma-
si təbiidir. Hər bir mərhələnin sədləri zamanın
mövcud ideologiyası qanunları ilə tənzimlənir.
Cənubi tarixin bütün dövrlərində hakim Zaman-
dır. Hər zamanın hakim qanunları, tələbləri və
tələblərin tabeçilik, cavabdehlik şərtləri var.
"Öz əsərinin böyük siyaset ərlərindən olan" (Sə-
məd Vurğun) M.F.Axundzadəyə fəlsəfi təfəkkürün
təzahürü kimi qələmə alındı. "Kəməlüddövlə
məktubları" əsərini Zaman yazdırıb
lərdi. Ona bu əsəri nəşr etdirmək üçün özünü
dövrün qoqasından qorumağı, ictimai fikir ta-
riximizdə daim yaşayacaq möhtəşəm adını gizli
saxlamağı da Zaman məcbur edə bilərdi. 1865-
ci ildə qələmə alındı "Kəməlüddövlə
məktubları"nın nəşri üçün ömrünün sonuna kimi çalış-
malarını səmərəsiz edən də Zaman, əsərin nəş-
rini 60 ildən sonra (1924) gerçəkləşdirən də Za-
man: ictimai-siyasi mühit idi.

Hər bir sənətkarın sağlığında çapına müvəf-
fəq olduğu əsərlər "müəllif nəşrləri" hesab olu-
nur. Müəllif tərafından çapə hazırlanan nəşri
mümkün olmayan mətnlər də bu qəbildəndir.
Bu mətnlər müəllifin öz istəyi və iştirakı ilə
nəşrə hazırlanğıdan, müəllif iradəsinə doğ-
ma olur və daha etibarlı mətn hesab edilir.

M.F.Axundzadənin şeirlərinin bir neçəsi
müəllifin sağlığında dövri mətbuatda dərc olun-
muşdur. "A.S.Puşkinin ölümünə Şərq poeması"
(1837) M.F.Axundzadənin mətbuatda dərc olun-
an ilk poetik əsəridir. Poema müəllifin özü tə-
rəfindən rus dilinə nəşrlə sətri tərcümə olunmuş
və rus şairi İ.S.Klementyevə təqdim edilmişdir.
Əsər "Puşkinin qəbir üstüna bəxş edilmiş gözəl
gül çələngi" kimi dəyərləndirilib, "Moskovski
kayıb nəhləbatə" jurnalının 1837-ci il XI sa-
yında dərc olunmuşdur. Həmin ilin may ayında
Qafqazda sürgündə olan dekabrist yazıçı
A.A.Bestujev-Marlinski sətri tərcümənin bir
variənti ilə tanış olmuş, 1874-cü ildə Axundzadə-
nin digər dostu, görkəmli şərqşünas alim
Adolf Berje əsəri "Русская старина" jurnalına
göndərmiş və poema 1874-cü ilin IX sayında
dərc olunmuşdur. "Fars dilində bu əsəri müəllif
özü "Qəsidiye-təziiyyət" ("Matəm qəsidiəsi")
adlandırmışdır. Lakin çar zamanın mütərcim, ya-
xud naşirlərin onun adını dəyişmiş, əvvəlcə "Pu-
shkinin ölümüne", sonra isə "Puşkinin ölümünə
Şərq poeması" adlandırmışlar" [7, s.28].

M.F.Axundzadənin sağlığında mətbuatda
dərc olunan digər bir şeiri 1853-1854-cü illərdə
Rus-Türk müharibəsi münasibətində Qasım bəy
Zakirə yazdığı "Ey Qasım bəy, əcəb dövrəna
çatdıq" məsəsi ilə başlanan manzum məktubdu-
dur. Şeir rus dilinə tərcüməsi ilə birləşdə "Kav-
kaz" qəzetinin 1854-cü il 29-cu sayında dərc
olunmuşdur.

M.F.Axundzadənin sağlığında işıq üzü görən
şeirlərindən biri də onun Cafərqlu xana yazdı-
ğı "Hacı Qulu səndən, ey tacı-sərim" mənzum
məktubudur. Şeir ilk dəfə M.F.Axundzadənin
həmkarı və yaxın dostu Adolf Berjenin 1868-ci
ildə Almaniyyada nəşr etdirdiyi "Azərbaycan şa-
irlarının şeirləri məcməsi"nə daxil edilmişdir.
Sadalanınanlar sırasında Axundzadənin sağlığında
mətbuatda dərc olunan daha iki məqaləsinin
adını çəkmək olar. Bunlar "Vəkili-naməlum-
millət" imzası ilə "Məktəb və tədris məsələləri"
"Əkinçi"də (1877, № 2, 5) və "1618-ci ildə
Bağdad ətrafinda Türkiye ordusunun vəzivəti"
adlı "Kavkaz" (1853, № 53, 54) qəzetində dərc
olunan məqalələrdir. Ümumiyətlə, "Kavkaz"
qəzeti M.F.Axundzadə irtisənin nəşri tarixində
mühüm bir mərhələni təşkil edən ilk mənbədir.
Onun "Hekayəti-Molla İbrahimxəlil kimya-

gər" ("Kavkaz" qəz., 1851, № 44, 45), "Hekayəti-müsəy Jordan həkimi-nəbatat və Dərvish
Məstəli şah cadukini-məşhur" ("Kavkaz" qəz.,
1851, № 23, 24). Əsər xülasə şəklində Peter-
burqda nəşr olunan "Литературная летопись"
jurnalında da dərc olunmuşdur; "Hekayəti-xırs
quldurbasan" ("Kavkaz" qəz., 1851, № 83, 84,
86, 90, 91); "Sərgüzəsti-vəziri-xani-Sərab"
("Kavkaz" qəz., 1853, № 7, 9); "Səzgüzəsti-
mərdi-xəsis" ("Kavkaz" qəz., 1853, № 28, 29,
30, 31, 32); "Mürəfaət vəkillərinin hekayəti"
("Kavkaz" qəz., 1856, № 93, 94, 95, 96); "Al-
danmış kəvəkib" ("Kavkaz" qəz., 1864, № 25,
27, 30, 31) povesti ilk dəfə "Kavkaz" qəzətinin
şəhifələrində hissə-hissə dərc olunmuşdur.

M.F.Axundzadənin sağlığında əsərləri iki
dəfə küll halında nəşr edilmişdir: 1853-cü ildə
rus dilində (Печатано по приказанию Его
светлости, князя Наместника Кавказского)
Tiflis Qafqaz canişinliyinin mətbəəsində "Kom-
mediya Mırzı Fətəy-Ali Aхундова" adı altında
nəşr olunmuşdur. Nəşrə yazıcının beş kom-
ediyyası daxil edilmişdir. 1859-cu il aprelin 1-də
İ.Kaytmazov Qafqaz Mətbuat Komitəsi adından
Axundzadənin "Təmsilatı"nın nəşrinə icazə
vermiş və kitab Tiflisdə Qafqaz canişinliyi mət-
bəəsində (Canişini-Qafqazın basmaxanasında)
"Təmsilatı-Kapitan Mirzə Fətəli Axundzadəs"
adı altında ikinci dəfə Azərbaycan dilində nəşr
edilmişdir. Kitabda M.F.Axundzadənin altı kom-
ediyyası, "Hekayəti-Yusif şah" ("Aldanmış kə-
vəkib") povesti və müqəddimə şeklinde "Feh-
risti-kitab" adlı nəzəri-təqnid məqaləsi daxil
olunmuşdur. Bu, "Bədii əsər müəllifi ilə nazə-
riyyəci, təqnidçi müəllifin bir nəşrinin şəxsiyində
çıxış etməsinin ilk nümunəsi idi" [7, s.54]. Tə-
qiqatlarda M.F.Axundzadənin fədakar, səmərəli
fəaliyyəti, onun Azərbaycan ədəbiyyatı və incə-
sənəti tarixində tamamilə yeni bir dövr açan
klassik dramaturji əsərlərinin çap oluması
1950-80-ci illərin mətbuatında və ümumiyyətlə,
mədəni həyatında ən əlamətdər hadisə (Ə.Mi-
rəhmədov) kimi qiymətləndirilir. M.F.Axund-
zadənin sağlığında mətbuatda və kitab halında
nəşr olunan əsərlərinin mətni yazıcının zəngin
irtisənin sonrakı tədqiqi və nəşri prosesində
mətnşunasların müəllif nəşri kimi müqayisəye
yararlı əsəs və etibarlı mənbələrdəndir. Məsə-
lən, sonrakı nəşrlərdə "Xırs quldurbasan" ko-

mediyasının "Kavkaz" qəzətində dərc olılmış
variənti onun 1853-cü il rusca nəşrinin mətni və
"Təmsilat" a daxil olunmuş mətni ilə müqayisə
edilmiş, onların arasında ciddi fərqlərin olduğu
aşkar edilmişdir. Məlum olmuspardır ki, "Kav-
kaz"da çap olunan nüsxə əsərin ilk, birinci vari-
antıdır. Yaziçının şəxsi arxivində bu variəntin
na rus, na də Azərbaycan dillərində əlyazma
nüsxəsi olmadığından, kitab nəşrlərinə əsərin
ikinci variənti daxil olunmuşdur. Həmin variənt
1853-cü il rusca nəşrinin əvvəlində isə ko-
mediyanın səhnə üçün o illərdə Tiflis rus teatr-
ının direktoru V.A.Sallaqubov tərafından işlənil-
diyi qeyd olunmuşdur. Nüsxələr arasında aparılan
müqayisələrdən müəyyən edilən bu fərqli
sonrakı nəşrlərin "İzahlar" bölümündə diqqət-
çatdırılmışdır [9, s.254].

Her bir əsərə veriləcək ad (ideonim) yaradıcı-
lıq prosesində yazıcının üzələdiyi ciddi prob-
lemələrdən biridir. Adın bədii əsərbən bir vəsiti-
si kimi imkan və vəzifəsi var. Tədqiqatçı A.Əli-
yevanın fikrine: "Ad təkərə fərqləndirici funk-
siya daşıyıcısı olması ilə mahdudlaşdır. Ad
həm də əsərin məntiqi və psixoloji amillər əsa-
sında yaranan bir komponenti, başlanğıc hissə-
dir... Ad – oxucu düşüncəsinə əsərin mahiyyəti-
nin dərkində soñərər edən ilk proqnoz, bədii və-
siti, yazıçı ilə oxucu düşüncəsi arasında bir ra-
bitədir". Müəllif "Azərbaycan onomastikası" izahlı
terminoloji lügətinə (M.Adilov, A.Paşa-
yev, Bakı, 2005, s.222, 390) istinadı yazar:
"Bu xüsusiyyətinə görə onomastikada "ideo-
nim" termini "praqmatonim" termininə qarşı
qoyulur" [8, s.169]. Yaradıcılıq prosesinin
müxtəlif məqamlarında əsərin adının məqsəd-
yönlü dəyişdirilməsi mümkündür və bəzi hal-
larda tələb olunandır. Bu, əsər yaranmadan əv-
vel də, yazılışı dövrə də, tamamlanandan
sonra də, həttə təkrar nəşr prosesində də ola bilər.
M.F.Axundzadənin bəzi əsərlərinin adlarını
tortib etməcə və tarçumaçılardan şərti qə-
bul edildiyi də məlumdur.

Poetik adlar silsiləsində əsərin adının müəllif
üçün yararlı olan bir çox funksional imkanları
var. Bədii əsərdə hadisələrin cərəyan etdiyi mə-
kan adları – toponimlər də bu qəbeldəndir. Bə-
dii toponimlər müəllif üçün sığortalanmış vəsiti-
si kimi də yararlıdır. Yazıçının "Sərgüzəsti-
vəziri-xani-Sərab" əsərinin adında "Sərab" in-

sonradan "Lənkəran"la əvəz olunması müəllifin mənqi qənaətidir. Onun fars oxucusuna təqdiyi məqəmında əvəzlənməsi də anlaşılanıdır. Ehtimala siğnayan adın "mətbəədə" müəllifdən "xəbərsiz" dayışdırılması kimi təqdimidir.

Azərbaycan mədəniyyətində tarixi bir hadisə olan teatrın yaranması məhz milli dramaturgiyanın banisi M.F.Axundzadənin adı ilə bağlı olmuşdur. Hələ 1852-ci ildən – "Təmsilat" nəşr edilməzdən əvvəl əsərləri sahnələşdirilmiş, Tiflis, Bakı, Şuşa, Şamaxıda tamaşaşa qoyulmuşdur. Şərq dillerində yaxşı bələd olan ukraynalı yazıçı, alim Nikolay Qulak yazırkı ki: "Müsəlman aləmində orijinal teatr yaratmaq bizim Qafqazlı müsəlmanlara qismət olmuşdur. Bu işin banisi M.F.Axundov olmuşdur" ("Novoye obozreniye" 29 may, 1890) [6, s.26]. Bu isə o deməkdir ki, yazıçının əsərlərinin çap edilməzdən əvvəl sahne üçün işlənmiş variantları da olmuşdur.

Bu zəngin və çoxşaxəli ırs cəzbi və dəyəri ilə daim öz ətrafına yeni-yeni ədəbiyyatşunası nəslə cəlb etməyə müvəffəq olmuş, zərrə-zərrə toplanılıb davamlı şəkildə tədqiq edilmiş; elmi tapıntılar şəklində əvvəl mətbuatda, sonra tək-tək kitabça, nəhayət, külliyyat şəklində təkmilləşdirilib bugünkü nəslə çatdırılmışdır.

Hər bir yazıçının yaradıcılığının tədqiqi və naşrı bir-birindən asılı olan, biri digərini bütönləyən davamlı mürəkkəb elmi, filoloji-tekstoloji prosesdir. Bu proseslərin əsasında mətn – müəllifiyyi şübhə doğurmayan, səriştəli mətnşünasın elmi, təcrübü imkanları əsasında əldə edilən etibarlı mətn durur. Əsər yazıçının dünyagörüşünün, bədii təffəkkürünün, sənətkarlıq qüdrətinin bir nümunəsi, ümumi yaradıcılığının göstəricisidir. Yazıçının bədii ırsının mənəvinin oxucuya müəllif iradəsinə maksimum dərəcədə uyğun təqdim edilməsi isə mətnşünasın savad, bilik, pəşəkarlığının və elmi vicdanının işidir. Çox halda etibarlı mətn, müəllifin özü tərəfindən hələ sağlığında hazırlanıb nəşrinə müvəffəq olduğunu və olmadığı əsərlərinin mənəvi hesab olunur. Öndə qeyd olunduğu kimi, müəllif naşrları bilavasitə yazıçının özünün təşəbbüsü, seçimi ilə nəşr edildiyi üçün onların mənəvində müəllifin istəyi və iradəsinə doğma olan orijinalın bütün xüsusiyyətləri olduğu kimi saxlanılmış

olur. Amma bu, heç də müəllif mənəvinin yazılışının əsərlərinin ölümündən sonrakı nəşrinə kanonik mətn kimi daxil edilməsinə əsas vermir və bu nəşrin uğurlu təminati deyil. Nəzərə alınması vacib olan bir amil də var: Zamanın müəllifin diktə etdiyi "könlü", "könlüsüz", "əlavə" və ixtisarların, "məcburi düzəlişlərin" olması da istisna deyil.

Deməli, olyazma variantları və müəllif düzəlişlərindən tutmuş sonrakı mərhələlərdə tərtibçi, redaktor, senzura, nəşriyyat, redaksiya heyəti tərəfindən müxtalıf səbəblərdən – naşılq, yaxud məqsədyönlü, ideoloji, hətta qərəzi "təs-hih", "əlavə", "ixtisar" və müxtəlif "əlgəzdirmələr" in olması mümkündür, bəzi halda vacibdir.

Deməli, mətnşünasın vəzifəsi hər bir əsərin avtoqraf, müəllif nəşri, hətta özündən sonrakı mövcud variantları bir yerdə toplamaq, onların arasında tarixili, orijinallı, mükəmməliyə və s. baxımından düzgün seçim etmək, müəyyən edilmiş nüsxələrin mənəvinin müqayisəsi əsasında əldə edilən müxtəlif "dəyişikliklər" in hər birinin "niyə?" sualına cavab olan sətiraltı mənəna və səbəblərini nəzərə almaq, müəllif iradəsinə bütün parametrlərə maksimum dərəcədə doğma olan elmi mənəni hazırlanmaq, oxucuya və elmi ictimaiyyətə təmiz – kanonik mətn təqdim etməkdir. Bu mətn əsərin ilk avtoqrafi, müəllif nəşri, yaxud son nəşr varianti əsasında da yaranıa bilər.

"Tədqiqatçı" hər bir əsərin üslubunu, məktəbinə və ədəbi dil normalarına münasibətini öyrənməli, onu olduğu kimi transfonoliterasiya etməli, həm də bunu elə vahid prinsip üzrə etməlidir ki, həmkarı transfonoliterasiya mənənə əsasən əlyazmanın orijinalını virtual bərpə edə bilsin, orijinal "görə bilsin". Bunun üçün isə abidənin dil və üslub xüsusiyyətlərinin dayışdırılmasına heç bir ehtiyac yoxdur. Hər bir əsərin müəsər oxucunun başa düşməsi üçün asanlaşdırılmış mənəvi yalnız orijinal transfonoliterasiyanın işiq üzü görməsindən sonra nəşr edilə bilər [4, s.15]. Yalnız bu prinsip əsasında yaranan mənən "mötəbər mənən" kimi qəbul edilir və bu "mötəbər mənən" in əsasında "mötəbər ırm" yaranır.

Nəticə / Conclusion

M.F.Axundzadənin yaradıcılığının tədqiqi və nəşri həmişə elmi ictimaiyyətin diqqət mərkəzində olmus və bu zəngin mədəni irsimiz bugünkü nəslə layiqincə çatdırılmışdır.

Axundzadənin hər bir əsərinin nəşri məsələlərinin öyrənilməsi ayri-ayrılıqda xüsusi tədqiqat mövzusudur.

Ədəbiyyat / References

1. Adilov M.M. Türk mənəvinin transfonoliterasiya problemləri. Bakı: Nurlan, 2003.
2. Axundov M.F.-170. Biblioqrafiya. M.F.Axundov adına Azərbaycan Respublikası Dövlət Kitabxanası. Bakı, 1982.
3. Axundov Mirzə Fətəli. Əsərləri. 3 cildə, III c. Bakı: Elm, 1988.
4. Azərbaycan teatrının salnaməsi (1850-1920). 2 cildə, I c. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1975 (toplayanı, tərtib edəni və izahların müəllifi: Q.Məmmədli).
5. Cəlil Məmmədquluzadə. Əsərləri. 4 cildə, IV c. Bakı: Öndər, 2005.
6. Əliyeva A. "Molla Nəsrəddin" jurnalındaki biblionim və hemeronimlər // Filologiya və sənətşünaslıq, № 2. Bakı: Elm, 2021.
7. Mirməmmədov Ə. Müqəddimə // Azərbaycan kitabı. Biblioqrafiya. 3 cildə, I c. (1780-1920). Bakı, 1963.
8. Mirzə Fətəli Axundzadə. Əsərləri. 3 cildə, I c. Bakı: Şərqi-Qərb, 2005.
9. Nəbiyev B., Əsgərli Z. Ədəbi-bədii şəxsiyyət // Mirzə Fətəli Axundzadə-200 (tərtibçilər: Ə.Əfəndiyev, Z.Əliyeva) (Biblioqrafik göstərici). Bakı: Elm, 2012.

Авторские издания наследия Мирзы Фатали Ахундзаде

Эльмира Гасымова

Доктор философии по филологии

Институт литературы имени Низами Гянджеви НАНА. Азербайджан.
E-mail: gasimova_atmea@mail.ru

Резюме. Над историей публикации произведений каждого писателя можно провести первоначальное разделение как "прижизненный" и "посмертный" периоды. Публикации, опубликованные в прессе или в виде книги при жизни писателя, называются "авторскими изданиями". Позже эти издания стали считаться более надежным текстом для текстологов. M.F.Aхундзаде также опубликовал некоторые из своих произведений сначала в русскоязычной прессе, а затем в виде сборника на русском и азербайджанском языках. Представленная статья посвящена авторским изданиям M.F.Aхундзаде.

Ключевые слова: M.F.Aхундзаде, произведения, авторские публикации